

MnIn₂S₄ və MnGaInS₄ MONOKRİSTALLARINDA TERMOSİMULLAŞMIŞ DEPOLYARİZASIYA CƏRƏYANLARI

N.N.NİFTİYEV

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Az1000, Bakı, Ü.Hacıbəyov, 34

O.B.TAĞIYEV

AMEA Fizika institutu, Az.1143, Bakı, H.Cavid, 33

MnIn₂S₄ və MnGaInS₄ monokristallarında müxtəlif poliarizasiya gərginliklərində termostimullaşmış depolyarizasiya cərəyanları tədqiq edilmişdir. Süretli yapışma səviyyələrinin mövcudluğu aşkar çıxarılmışdır. Bu monokristallarda tələlərin yerləşmə dərinliyi, konsentrasiyası və tutulma en kəsikləri təyin edilmişdir.

Yarımkeçirici və dielektriklərdə yapışma səviyyələrinin parametrlərini tədqiq etmək üçün istifadə olunan üsullardan biri termostimullaşmış depolyarizasiya metodudur.

Bu işdə MnIn₂S₄ və MnGaInS₄ monokristallarında müxtəlif poliarizasiya gərginliklərində termostimullaşmış depolyarizasiya cərəyanlarının (TD C) tədqiqi nəticələri verilmişdir.

MnIn₂S₄ monokristalı kimyəvi köcürmə metodu ilə alınmışdır. Rentgenquruluş analiz göstərdi ki, MnIn₂S₄ kubik quruluşa malik olub (*f.q.Fd* 3m), qəfəs sabiti $a=10,71\text{ \AA}$ —a bərabərdir [1]. MnGaInS₄ monokristalı Bricmen metodu ilə alınmışdır. Rentgenoqrafik tədqiqatlar göstərir ki, MnGaInS₄ monokristalı qəfəs sabitləri $a=3,81$; $C=12,17\text{ \AA}$; $z=1$, *f.q. p3m1* olan ZnIn₂S₄ birpaketli yarımtip quruluşunda kristallaşır [2].


MnIn₂S₄ monokristalı kimyəvi köcürmə metodu ilə alınmışdır. Rentgenquruluş analiz göstərdi ki, MnIn₂S₄ kubik quruluşa malik olub (*f.q.Fd* 3m) və qəfəs sabiti $a=10,71\text{ \AA}$ —a bərabərdir [1]. MnGaInS₄ monokristalı Bricmen metodu ilə alınmışdır. Rentgenoqrafik tədqiqatlar göstərir ki, MnGaInS₄ monokristalı qəfəs sabitləri $a=3,81$; $C=12,17\text{ \AA}$; $z=1$, *f.q. p3m1* olan ZnIn₂S₄ birpaketli yarımtip strukturuna kristallaşır [2].

MnIn₂S₄ və MnGaInS₄ monokristallarında TSD-nin ölçülməsi zamanı nümunədə qabaqcadan həyecanlandırma müəyyən temperaturda (140–400K) VAX-in q/xətti oblastında gərginliyin tətbiqi ilə 10 dəqiqə ərzində həyata keçirilir. Sonra gərginliyi ayırmadan nümunə 140K temperatura kimi soyudulur. Bu temperatura çatdıqdan sonra gərginliyi ayıırlar və nümunə qısa qapanır. 1-5 dəqiqə keçdikdən sonra nümunə sabit sürətlə 400K temperatura qədər qızdırılır və eyni vaxtda xarici dövrədə cərəyan ölçülür. Nümunənin qızdırılma sürəti $b=0.07\div0.6\text{dər/san}$ intervalında dəyişdirilir.


Şəkil 1-a-də MnIn₂S₄ monokristalı üçün müxtəlif poliarizasiya gərginliklərində TSD əyriləri göstərilmişdir. Nümunəyə gərginlik VAX-in q/xətti oblastında 340K temperaturda tətbiq edilmiş və bu gərginlik altında nümunə 160K temperatura kimi soyudulmuşdur. MnIn₂S₄ monokristalında TDC spektrində müxtəlif temperaturlu iki maksimum aşkar çıxarılmışdır. Poliarizasiya gərginliyi artıraqca TDC maksimumunu yüksək temperatur oblastına doğru sürüsür və TDC-nin qiyməti artır.

Şəkil 2-də MnGaInS₄ monokristalı üçün 2 müxtəlif poliarizasiya gərginliklərində TDC əyriləri verilmişdir.

Nümunəyə gərginlik VAX-in q/xətti oblastına uyğun 400K temperaturda tətbiq edilmiş və bu gərginlik altında nümunə 140K temperatura kimi soyudulmuşdur. MnGaInS₄ monokristalında 400V poliarizasiya gərginliyinə uyğun TDC spektrində temperatur maksimumları 202, 260 və 383 K olan üç pik müşahidə edilmişdir. Poliarizasiya gərginliyi artıraqda cərəyan maksimumuna uyğun temperatur yüksək temperatur oblastına doğru sürüsür.



Şəkil 1. a) 340K poliarizasiya temperaturunda və poliarizasiya gərginliyinin müxtəlif qiymətlərində TSD əyriləri (*U, V*): 1-300; 2-500
b) 500 V poliarizasiya gərginliyində 294 K temperaturda uyğun TSD cərəyan pikinin başlanğıc hissəsinin temperaturdan asılılığı.



Şəkil 2. 400K poliarizasiya temperaturunda və poliarizasiya gərginliyinin müxtəlif qiymətlərində TSD əyriləri (*U, V*): 1-400; 2-500

TDC əyrilərinin analizi üçün yapışma səviyyələrinin növünü bilmək lazımdır. Bildiyimiz kimi yapışma səviyyələrinin növünü bilmək üçün « δ » kəmiyyətindən istifadə olunur və « δ » aşağıdakı ifadədər tapılır.

$$\delta = \frac{T_2 - T_M}{T_2 - T_I}$$

Burada T_M -TSD-nin maksimumuna uyğun temperatur, T_I və T_2 – TCD-nin maksimum intensivliyinin yarısına uyğun aşağı və yuxarı temperaturlarıdır. TCD maksimumlarının formalarının analizi göstərir ki, MnIn₂S₄ və MnGaInS₄ monokristalları üçün müşahidə edilən bütün maksimumlarda

$$\delta \geq e^{-I} \left(1 + \frac{2kT_M}{E_t} \right)$$

şərti ödənilir [3]. Bu şərtin ödənilməsi sürətli yapışma səviyyələrinin mövcudluğunu göstərir.

Şəkil 1b-də MnIn₂S₄ monokristalı üçün 500V polaryazasiya gərginliyində 294K temperatura uyğun TDC cərəyan pikinin başlanğıc hissəsinin temperaturdan asılılıq əyri $I \sim 10^3/T$ miqyasında göstərilmişdir. Bu əyridən tələlərin enerji səviyyəsi hesablanmışdır və $E_t=0,60\text{eV}$ [4].

MnIn₂S₄ və MnGaInS₄ monokristalları üçün tələlərin yerləşmə dərinliyi TDC-dən cərəyanın başlanğıc artımı hissəsinin temperaturdan asılılığından (Qarlık-Qibson metodu) [5], Byub metodundan [6] və TSD cərəyanı piklərinin formasından asılı olan düsturlardan [7,8], təyin edilmişdir. Aşqar tələlərin konsentrasiyası və tutulma en kəskiləri aşağıdakı düsturlardan təyin edilir:

$$N_t = \frac{j_M N_s K T^2 M}{\alpha \tau E_t b} \quad S_t = \frac{b j_M E^2 t}{2 \alpha N_s g_i K^2 T^3 M} \exp \left(\frac{2E_t}{KT_M} \right)$$

Burada: j_M – TDC maksimumuna uyğun cərəyan, b -qızdırılma sürəti, N_s – keçirici zonada hal sıxlığı, g_i – sərbəst elektronların istilik sürəti, K -Bolsman sabiti-dir. $Inj \sim 1/T$ koordinatında j əyriin düz xətt hissəsinin yüksək temperatur oblastında ekstrapolyasiyası nəticəsində ordinat oxundan α parçasını ayırır.

Yuxarıda göstərdiyimiz metodların köməyi ilə hesablamalar nəticəsində MnIn₂S₄ monokristalında lokal səviyyələrin parametrləri üçün aşağıdakı qiymətlər alınmışdır.

$$\begin{aligned} E_{t1} &= 0,38 \pm 0,02 \text{ eV} & E_{t2} &= 0,59 \pm 0,02 \text{ eV}; \\ N_{t1} &= 2,6 \times 10^{13} \text{ sm}^{-3} & N_{t2} &= 5,2 \times 10^{15} \text{ sm}^{-3} \\ S_{t1} &= 1,7 \times 10^{-17} \text{ sm}^2 & S_{t2} &= 2,3 \times 10^{-17} \text{ sm}^2 \end{aligned}$$

MnGaInS₄ monokristali üçün isə lokal səviyyələrin parametrlərinin orta qiymətləri aşağıdakı kimiidir.

$$\begin{aligned} E_{t1} &= 0,39 \pm 0,02 \text{ eV} & E_{t2} &= 0,50 \pm 0,02 \text{ eV}; \\ E_{t3} &= 0,70 \pm 0,02 \text{ eV} & N_{t1} &= 2,5 \times 10^{14} \text{ sm}^{-3} \\ N_{t2} &= 4 \times 10^{18} \text{ sm}^{-3} & N_{t3} &= 0,9 \times 10^{14} \text{ sm}^{-3} \\ S_{t1} &= 2,9 \times 10^{-17} \text{ sm}^2 & S_{t2} &= 8,5 \times 10^{-14} \text{ sm}^2 \\ & & S_{t3} &= 2,4 \times 10^{-18} \text{ sm}^2 \end{aligned}$$

Beləliklə, MnIn₂S₄ və MnGaInS₄ monokristallarında müxtəlif polaryazasiya gərginliklərində termostimullaşmış depolyarizasiya cərəyanları tədqiq edilmişdir. Sürətli yapışma səviyyələrinin mövcudluğu aşkarılmışdır. Bu monokristallarda tələlərin yerləşmə dərinliyi, konsentrasiyası və tutulma en kəskiləri təyin edilmişdir.

-
- | | |
|---|---|
| <p>[1] T. Kanamoto, H. Ido H., T. Kaneko. J.Phys. Japan, 1973, v.34, №2, p.554.</p> <p>[2] C. Batistony, L. Gastaldi, Q. Mattogno et.al. Solid State Commun., 1987, v.61, №1, p.43-46</p> <p>[3] P.Q. Litevçenko, V.I. Ustinov. Aktualniye voprosi fiziki poluprovodnikovix priborov. Vilnyus, Mokslas, 1960, s.153</p> <p>[4] Yu.A. Qoroxovatskiy. Osnovi termodepolyarizatsionnoqo analiza, M.: Nauka, 1981, 176 s.</p> <p>[5] F. Garlic, A.F. Gibson. Proc. Phys. Soc., 1948, A60, P.6, №342, p.574-590.</p> | <p>[6] R. Byub. Fotoprovodimost tverdix tel. M: Mir, 1960, 558 s.</p> <p>[7] Θ.Α. Pyasta. K teorii krivix termostimulirovannoqo vozbujseniya. Mikroelektronika, 1974, T.3, №1, s.178-180</p> <p>[8] Q.A. Bordovskiy. Termostimulirovanniye toki kak metod opredeleniya parametrov lovushk. Fotoprovodaşşiyə okisli svintsa. 1976, s.87-110.</p> |
|---|---|

N.N. Niftiyev, O.B. Tagiyev

CURRENTS OF THERMOSTIMULATED DEPOLARIZATION IN MnIn₂S₄ AND MnGaInS₄ SINGLE CRYSTALS

The currents of thermostimulated depolarization in single crystals MnIn₂S₄ and MnGaInS₄ at the different polarizing voltage. The presence of quick capture levels are revealed. The depth levels, concentration and capture cross-sections are obtained.

Н.Н. Нифтиев, О.Б. Тагиев
ТОКИ ТЕРМОСТИМУЛИРОВАННОЙ ДЕПОЛЯРИЗАЦИИ В МОНОКРИСТАЛЛАХ
MnIn₂S₄ и MnGaInS₄

Исследованы токи термостимулированной деполяризации в микрокристаллах MnIn₂S₄ и MnGaInS₄ при различных поляризующих напряжениях. Выявлено наличие быстрых уровней прилипания. Определены глубины залегания уровней, концентрация и сечения захвата ловушек.

Received: 15.09.05